

İskəndər Mirzə -120

Yubileyində vəfat edən prezident

(Əvvəli ötən sayımızda)

1950-ci ildə İskəndər Mirzə polkovnik-leytenant rütbəsindən ali rütbə olan generallığa qədər yüksəlir, general-major və axırda isə general-polkovnik rütbələrinə layiq görülür. O, 1951-ci ildə Pakistan ordusunun və donanmasının baş qərargah rəisi olunması işdən azad olunması barədə qərar imzalayır. Artıq yaranmağına bir addım qalan Pakistanın rəisi də urdu, işçisi də urdu idi.

Sonralar Pakistan'da nazirliyə qədər yüksələn Məhəmməd Coudri donanmanın rəisi təyin edir. İlk yerli donanma rəisi idi Coudri. Yəni, bir sözlə, İskəndər Mirzə "Yerli İnqilab" etmişdi!

O, 29 may 1954-cü ildə Müdafiə Naziri vəzifəsindən azad edildi və Benqalın gubernatoru təyin olundu.

İlk iş həftəsində Banqladeş millətinin Ulu Öndəri hesab ediləcək Şeyx Mucibur Rəhmanın da arasında olduğu 400-ə yaxın üzşənçini həbs etdi. Dəmir yumruğu ilə təkcə, Benqalı yox, bütün Pakistanı idarə edə bildi.

1954-cü ildə İskəndər Mirzənin həyatında çox ağır bir itki baş verdi. Onun həyat yoldaşı Rüfətbəyim vəfat etdi. İskəndər Mirzə çarəsiz qaldı və usağını tekbaşına böyüməmək üçün Nahidəbəyimlə evləndi.

1954-cü ilin iyun ayının ortalarında artıq həbs olunan üzşənçlərin sayı 1000 nəfərə çatırdı. Onların arasında Dakka Universitetinin rektoru da var idi. Həbslərin artmasına görə naşaq yerə tənqid olunan İskəndər Mirzə 1955-ci ildə vəzifəsindən azad edildi.

Artıq hamı elə biliirdi ki, İskəndər Mirzə siyaset səhnəsindən uzaqlaşacaq. Çünkü, çox tənqid olunurdu və buna görə də, vəzifəsindən azad olunmuşdu. Haqsızlıqlarla İskəndər Mirzənin səbr kasası artıq dolmuşdu ki, 1956-ci ilin 23 mart bayramı gəldi. Artıq heç ne əvvəlki kimi deyildi. Bütün Pakistan'da bayram-bayrama qarışmışdı. Hamı sevincedən şənliliklə edirdi. Artıq bu gün Müstəqil Pakistan İslam Respublikası yaranmışdı! Pakistan artıq Dünyada müstəqil bir ölkə idi!

Həmin gün Pakistan'da milli paradı. Əvvəlcə Pakistanın himni səsləndirdi. Hamı bir ağızdan bu himni oxuyurdı. Hamı Pakistanın prezidentini gözləyirdi! Prezident isə xalqının hayqırışını eşidirdi.

Pakistan himinin sədaları altında bir prezident gelirdi... O prezident ki, millətin atası olmasa da, millətin ilk başçısı idi. O, Cənubi Azərbaycanlı idi. O Nəvvab idi. O, diriliş edən İskəndər Sahibzadə Mirzə idi!

O, öz tribunasına yaxınlaşdı və sözlərini söylədi:

-Mən İskəndər Sahibzadə Mirzə, bu mərtəbəyə yüksələnə, millətimi azad, suveren görənə kimi nələr nələr etmişəm. Hətta, Şəhid də olacaqdım. Ola bilmədim, olmadım. Şəhidlik bu mərtəbədən də yüksəkdir. Ancaq, bir millətə başçılıq etmək bir ailəyə başçılıq etməkdən qat-qat çətindir. Bütün çətinliklər mənim oldu və hamisinin da öhtəsindən geldim. İnanıram ki, bu önemli vəzifəni də müvəffəqiyyətlə icra edəcəyəm. Əgər layiqincə vəzifə-

ni yerinə yetirməyəcəyəm, onda bu ağrı həmişə mənim ürəyimdə qalacaq.

Mən Pakistanın ilk prezidenti İskəndər Mirzə, Pakistanın pak adına ləkə yaxmayacağımı and içirəm!

Və sonra yenə alqışlar...alqışlar...alqışlar... Alqışlar az idi hələ. Onu çox dəyərləndirməli, çox qiymətləndirməli idilər.

İskəndər Mirzə dövlət başçısı kimi ilk işgəzar səfərini ata-babasının yaşadığı yer olan Tehrana etdi. Burada onun can dostu bildiyi bir adam var idi - Məhəmmədrəza şah Pəhləvi.

Onlar bir-birləriyle qardaş kimi görürləndilər. İskəndər Mirzə sevincə deyirdi: -Mən Nəvvab ailəsindənəm. Bizim soyumuz Tehrandan Pakistan torpaqlarına, yəni indiki Pakistan torpaqlarına gəlib. Biz də olmuşuq Benqallı. Mən burada heç darixmiram, çünki, bura da Vətənimdir, ora da Vətənimdir. Hesab edirəm ki, iki sərhəd ölkə həm də iki qardaş ölkədir!

-Düzdür, İskəndər Mirzə. Mən də çox xoş oldum. Xoş gəlib səfa gətirmisiniz. Mən heç vaxt sizi unutmayaçağam, hər dəfə Pakistanə səfərlər edəcəyəm. Biz Sizinle mütəmadi əlaqə saxlayacaq, məktublaşacaq. Tehrana xoş gəlmişsiniz!

İskəndər Mirzəyə İranda Pakistan'dakindan da çox hörmət edildi. Pakistan'da heç İskəndər Mirzəyə pul da kəsmədilər, lakin, İranda İran-Pakistan

istəfa verdi. Onun yerinə isə İsmail Çandriqar təyinat aldı.

Bu dövrə Müsəlman Liqasının fəaliyyəti bir neçə ay dayandırıldı və sonra Çandriqar tərəfindən yenidən quruldu.

Artıq Çandriqar və onun iş yoldaşları İskəndər Mirzə üçün böyük təhlükə idi. Mirzəni qısqananlar və onun yerində gözü olanlar çox idi. Ona görə də, Mirzə çox təqib olunurdu. Çevriliş tək yol kimi göstərilirdi. Mirzə isə bunun sonunun yaxın olduğunu təxmin etməyə başlayırdı.

1958-ci il 27 oktyabrda İskəndər Mirzənin hökumətinə qarşı böyük çevriliş oldu. Heç kəs inana bilmirdi. Bu böyük şəxsi sevmeyənlər də var imiş. Bütün pislər bir olub İskəndər Mirzənin iqamətgahına hücumlar edildilər. Mənzərə işğal mənzərəsi idi. Hamı öldürülür, həbs olunurdu.

İskəndər Mirzə daha dözə bilmədi və təcili bir çıxış etdi: -Bunu etmək istəmirdim. Ancaq vadar etdilər. Deməli, mən boşuna prezident olmuşam. İnana bilmirəm. Xalq mənə qarşı çıxdı, mənse xalqa görə dirilmişdim. Heç inanmaq istəmirəm. Mənim güvəndiyim dağlara qar yağışmış demək. Yaxşı, qoy olsun. Üç həftə əvvəl Çandriqar və havadarları mənə qarşı olduqlarını üzümə deməyə, məni hər dəfə təqib etməyə başladılar. Mənim və ailəmin həyatı təhlükədə idi. Buna

Lakin, yenə İran Pakistanə hörmət etdi. Məhəmmədrəza şah Pəhləvi Londona etdiyi işgüzar səfərdə İskəndər Mirzəni unutmadı və onu ziyarət etdi.

-Salam, Mirzə. Ad günün mübarək. İnşəAllah sağalarsan.

-Salam, Pəhləvi. Daha ad gününün ad günlüyü qalmayıb mənim üçün.

-Necəsən? Ürəyin çox ağrıyır?

-Pakistan prezidentliyindən istəfa verəndən ürəyim çox ağrıyır. Kaş mən Pakistan prezidenti yox, İranda sənin köməkçin olaydım. Pakistan'da prezident oldum, heç kəs mənə tabe olmadı, elə bil heç prezident deyilməşəm. İranda yaşasaydım, daha çox hörmət qazanardım. Peşman olmuşam, Pəhləvi.

-Unut getsin. Geriyə baxma. -Geriyə baxmasan gələcəyin heç nə olar, Pəhləvi.

-Bir arzun ya da tövsiyən var?

-Arzum budur: Məni Pakistan'da yox, İranda dəfn etsinlər. Pakistan'da ruhum rahatlıq tapma bilərəm. İran mənim soyumun başlığı yerdir. Orada rahatlıq tapacağam.

Bir də, heç vaxt yanındakılara güvənmə. Yoxsa, sən də mənim günüma düşərsən.

-Heç kəsə güvənmədən necə yaşa yacağam, Mirzə?

-İnsan yanındakıların xətrini istəyər, amma sadəcə Allaha güvənər!

-Sağol, Mirzə!

İskəndər Mirzə elə danışdı ki, elə bil bu, son sözləri idi.

Həqiqətən də, elə oldu. İskəndər Mirzə 13 noyabr 1969-cu ildə ad günü tortunun şəmimi üfürmək əvəzinə, 70 illik yubileyində olan nəfəsi kəsildi, müstəqilliyi üçün daim çırpinan ürəyi bu dəfə daimilik dayandı və o, dünyadan köcdü.

Elə bil İskəndər Mirzə Pəhləvinin gələcəyindən xəbər tutmuşdu. Pəhləviyi qarşı İslam Çevrilişi oldu və Şah Misiş qəçərək orada xəstəlikdən vəfat etdi.

Onun nəşri İranda Sepahsalar Məscidinin yanında dəfn olundu. Dəfnədə xüsusilə Pəhləvi ailəsi iştirak edirdi. O vaxt İskəndər Mirzə ölü və başqa ölkədə dəfn olunan ilk Pakistan prezidenti idi.

O ölündən ailə bilmir, onun ad gününe sevinsin, yoxsa, vəfatına kədərlənsin.

İskəndər Mirzənin bu iibrətlik həyatı bütün insanlara dərsdir!

Bir də, İskəndər Mirzə barədə bir məlumatı da qeyd edim.

İskəndər Mirzə ikinci səfərini Türkiyəyə edib. Orada Adnan Menderes ilə görüşüb və bu sözləri deyib:

"Hamı Atatürk kimi tarixdə xüsusi yer tutmaq istər. Yer tutmayı bacarsa da, heç vaxt nə Atatürk olar, nə də Atatürk keçər."

İskəndər Mirzəni urdular xatırlamır, qoy xatırlamasın, o, Cənubi Azərbaycanın Qəhrəman Övladlarından olduğuna görə daim xatırlanacaq, xatırıldırda yaşayacaq!

31.03.2020

**Sevindik N siboğlu ,
gənc yazar**



İskəndər Mirzənin dəfni, 1969-cu il.

dostluğu barədə nəfis təribatlı poçt markası hazırladılar.

İskəndər Mirzə İrandan qayıdan ki mi Pakistan Parlamenti yaradıldı. Buradakı fraksiyalar partiya yox, liqa adı ilə təmsil olunurdu. Sadəcə 2 liqa var idi: Əvvəmi (Birinci) və Müsəlman Liqası.

12 sentyabr 1956-cı ildə İskəndər Mirzə Müsəlman Liqası ilə bir qarşidurma yaşadı və bunun nəticəsində Müsəlman Liqasından çıxaraq Respublika Partiyasını qurdı.

Bundan sonra Azərbaycanın tanınmış filosu Şihabəddin Yəhya Sührəvərdinin soyundan olan Hüseyin Şahid Sührəvərdi ilə böyük bir qalmaqla yaşadı. Qalmaqla Sührəvərdi İskəndər Mirzəni çevriliş ilə hədələyirdi. İskəndər Mirzə artıq bərk qəzəblənmişdi və Sührəvərdi də bunu biləndən sonra 17 oktyabr 1957-ci ildə baş nazirlikdən

son verilməli idi. Əgər indi mən bu işi etməsəm, Pakistan 2-ci illiyində çökəcək. Ona görə də, mən Pakistanın ilk prezidenti İskəndər Mirzə olaraq bu vəzifədən istefaya gedirəm. Son sözümüz budur: Pakistan Zindabad, Pakistan Zindabad! (Pakistan İrəli! Pakistan İrəli!)

İskəndər Mirzə 1959-cu ilə qədər Pakistan'da qaldı. 1959-cu ildə Çandriqar tərəfindən sürgün olundu. Çarəsiz Mirzə Londona qaçıdı.

Burada üreyində problemlər yaranırdı. Sən demə, 1920-ci ildəki "dirilmə" ürək sinirlərində təsir göstərirmiş. Lakin, bu təsir indi daha da kəskinləşmişdi. Ona görə də, İskəndər Mirzə tez London xəstəxanasına yerləşdirildi. İskəndər Mirzənin ailəsi yoxsulluq içinde yaşamağa başladı. Elə bil ailə başçısı Pakistanın başçısı deyil, Pakistanın dilənçisi idi.